



«AZƏRBAYCAN» qəzetiinin 1918-ci il 7 oktyabr (Bazar ertəsi günü) tarixli VIII nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

# AZƏRBAYCAN

## BAKİ ŞƏHƏRİ VƏ ƏTRAFI ƏHALİSİNƏ ELANI-RƏSMİ

1 – Bəzi başipozuq əşqiya [quldurlar] və əşərranın [yaramazların] əgrazi-xüsusiyyələri [şəxsi məqsədləri] uğrunda kəndi-kəndilərinə məmər süsü verərək, gecə və ya gündüzürləri bəzi ermanı ailələrinə bilmüraciə filan və ya filan adəmin polis müfəttişi və ya qradançalnik tərəfindən tələb edildiyindən bəhsəs, kəndilərinin götürdükləri və ya götürmək istədikləri xəbar alınmışdır.

2 – Əhali ümumən bilməlidir ki, hökumətca kəndilərinə lüzum görülən hər hansı adəmi gecə aramaya lüzum yoxdur; hökumət istədiyi təftişatı gündüz yapar. Binailey, gecə bu yolda müraciət vəqündə ilk tədbir olmaq üzrə hadisəni dərhal ən yaxın polis mərkəzinə xəber verməli və gündüzleri 25-80 nömrəli, gecələri nisfölleydən [gecə yarısından] sonra üçün 44-66 polis müfəttişiliyinə telefon etməlidir.

3 – Polis vəzifəsinin [vəzifələrinin] başipozuqlarla əlaqəsi olmadıqdan, hüviyyət [şəxsiyyətin] və sifəti-rəsmiyəsini [rəsmi kimliyini] uniformasıyla olmazsa belə, övraqı-rəsmiyəsiylə [rəsmi sənədləri ilə] isbat edəmməyən heç bir kimsəyə əhali etibar və təbəbiyyət [tabeçilik] etməməli və vüquunda [baş verdikdə] bərvəchimərəz [deyildiyi şəkildə] polisə ixbar-keyfiyyət olunmalıdır [hadisə xəbar verilməlidir].

4 – Tərəfimizdən siddətlə təqib edilməkdə olduqlarından er və ya gec yaxalanacaq bu misilli əşxası [bu kimi şəxsləri] bilənlərin lütfən müfəttişliyi xəbar etməsi və biliq də sələmati-ümumiyyətə aleyhində bunları kətmə edənlərin [gizləndərin] faili-müşərək ədd edilərək [cınayət ortağı hesab edilərək] on şədidi [siddətləi] cəzaya məruz qalacaqları əhəmiyyətələ elan olunur.

2/10/34 [2 oktyabr 1918]  
Azərbaycan Polis müfəttişisi  
ümumiyyəti Bəhaəddin

## ELANI-RƏSMİ

Bakı, 7 təşrini-əvvəl 34 [7 oktyabr 1918].

Bakı şəhər[i] daxilində biləmum [bütün] sinema və teatrolardan arzu edilənlər açılaraq gecə saat on ikiyə qədər icrayı-lö'biyat etmələrində [əyləncə icra etmələrində] bir məhzur [maneq] olmadığı və əvvəlcə saat 8-a qədər təyin olunan sərəbəsti [icaza] müddətinin fi-maba'd [bundan sonra] nisfölleyə [gecə yarısına] qədər təmdidinə [uzadılmasına] müsaidə olunduğu Bakı Komandanlığı tərəfindən əmr və təbliğ olunmaqla, keyfiyyət əhaliyə məlum olmaq üzrə elan olunur.

## ELAN

Oktabr ayının 5-də 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən verilən qərardad mövcübincə [qərardada uyğun olaraq] hamı mədənləri və onlara mütəəlliq [onlara əlaqədar] idarələr yenidən sahiblərinə qaytarılmışdır.

Bununla əmum firma sahiblərinə elan olunur ki, neft ehtiyati və qeyri mahsul [hasıl] ediləcək mədəniyyətin [mədən məhsullarının] miqdarı malum olduqdan sonra mədənlərə, zavodlara və bunlarda olan əmlaka sahib olmaq olar. Bu barədə xüsusi elan olunacaqdır.

Ticarət və Sənə'ət naziri:  
A. Aşurov.

## ELAN

Projektor yaxar, makinələrini qayırır, projektordan anlar makinist var isə "Rotşild Evi"ndə Bakı Komandanlığına gəlsin.

Bakı Komandan vəkili: Miralay [Polkovnik].

## HÖKUMƏT ƏMRİLİRİ

Ticarət, Sənə'ət [Sənaye] və Ərzaq Nəzarətindən [Nazirliyindən]

45 – 23 eylül [sentyabr] – Hökumətin Bakı şəhərinə köçdüyü binaən, bu eylül ayının 23-dən mən Ticarət, Sənə'ət və Ərzaq nazirliyi vəzifəsini icra etməldi həm mütəəlliq [əlaqədar] idarə və müsəssələrə elan edirəm.

46 – 28 eylül – Mühəndis Lanq eylülün 24-dən neft istiqrət kontorluru [müfəttiş] təyin olunur.

47 – Həmin eylül ayının 21-dən Sadiq Əhmədovu Ticarət, Sənə'ət və Ərzaq Vəzərəti [Nazirliyi] canbində [nəzdində] məmər təyin edirəm.

\*\*\*

Mühəndis Şahbaz bəy Rüstəmbayovu Xalq Təsərrüfatı Şurasının canbindəki Ticarət şöbəsinə təsfiyyə etmək [tamizləmək] üçün nazir [müfəttiş] təyin edib, qulluqçuları nəsb və əzl [işə qəbul və işdan azad] etməyə məmər edirəm.

\*\*\*

Xüsusi qanun verilənədək, Xalq Təsərrüfatı Şurasının lağış olmayıb, Ticarət, Sənə'ət və Ərzaq nazirinin nəzarəti ilə fəaliyyətə bulunuşmasını lazım bilirəm.

\*\*\*

Həmin eylülün 29-dan mühəndis Əbdülqədər bəy Əfəndiyev və Şahbaz bəy Rüstəmbayovu Xalq Təsərrüfatı Şurası canbində Ticarət, Sənə'ət və Ərzaq Vəzərəti tərəfindən baş məmər təyin edirəm.

\*\*\*

29 eylül 1918. Xüsusi məmər Əliyevi vəzifəsindən xərəc edib, göstərdiyi xidmətinə görə izhar-işəkkürümü ona elan edirəm.

Ticarət, Sənə'ət və Ərzaq naziri: Aşurov.

## Hökumət Kontrolundan [Müfəttişindən]

1 – 1918-ci ilin ağustosun birindən hökumət kontrolu canbində Adam Bekirovç Muxarski xüsusi məmər təyin olunur.

2 – Tiflis Kontrol Palatasının sabiq məməru Sofya Aleksandrovna Yanoviç-Çainskaya Hökumət Kontrolu daftər-xanasında ilə 3600 rubla məvacib olmaq üzrə avqustun 20-dən he-sabdar təyin olunur.

3 – Eylülün [sentyabrın] 8-dən polkovnik Ənvər bəy Troyanovski Hökumət Kontrolu daftər-xanasında ilə 7800 rubla məvacib olmaq üzrə təyin olunur.

4 – Ehtiyat zabitli Qleb Nikolayeviç Avanov eylülün 22-dən 3600 rubla məvacib olmaq üzrə Hökumət daftər-xanasında yazılı təyin olunur.

5 – Quberniya katibi Sitiyan Yakovleviç Adamoviç eylülün 23-dən ilə 6600 manat məvacib olmaq şərtiə Hökumət Kontrolu daftər-xanasında kərgüzar təyin edilir.

Hökumət Kontrolu əvəzinə: Məliyyə naziri Əmircanov.

## Maarif Nəzarətindən

3 – 5 ağustos 1918. Dağıstan nahiyyə xalq məktəblərinin naziri [müfəttiş] Nasib ağa Qiyasbayov avqustun birində Gəncə quberniyası Qazax uyezdindən yənə həman qulluq təyin olunur.

4 – 21 ağustosdan məktəblərin milliləşməsi münasibəti ilə aşağıda yazılır nəzir [müfəttiş] vəzifə və mənsəblərindən xərəc olunurlar: Gəncə uyezdi əvvəlinci məhəllənin naziri Vasili Aleksandroviç Yemelyanov, Şuşa və Cavanşir uyezdlerinin 3-cü məhəlləsinin naziri İvan Yakovleviç Ivanov, Zəngəzur və Qarayazı uyezdlerinin 4-cü məhəlləsinin naziri Mitrofan İvanoviç Atamanaki.

5 – 24 ağustos 1918. Nuxu ali-ibtidai məktəbinin naziri Ələkber Mahmudov öz vəzifəsindən təsdiq olunur.

6 – 25 ağustos 1918. Şuşa ali-ibtidai məktəbinin müəllimi Həşim bay Nərimanbayov Gəncə quberniyası Şuşa uyezdi xalq məktəblərinin naziri təyin olunur.

7 – 25 ağustos 1918. Sentyabrın 20-də Əhməd Əfəndi Müxtəlif Nuxu zükür [oğlanlar] gimnaziyasının türk müəllimi təyin olunur.

8 – 26 ağustos 1918. Avqustun birindən Qriqori Andreyeviç Çerkeşov Məzəhib Nəzarətində [Dini Etqad Nazirliyi] rus və əlüm xristian kilsə işlərindən ötrü katib təyin olunur.

9 – 26 ağustos 1918. Mixail Vasiliyeviç Kondratyev Maarif Vəzərəti daftər-xanasının müdürü-vəzərətin kərgüzarı, Mırzə Məhəmməd Axund oğlu katib və Gəncə quberniya Hərbiyyə idarəsinin katibi Sergey Illyə Yembayev buxqalər təyin olunurlar. Lidiya Viktorovna Şine, Serafima Zaxarova Dobrotina və Mırza Musa Mırzə Sadiq oğlu Mırzəzadə daftər-xana yazılıcığına təyin olunurlar. Bunlardan Kondratyev, Yembayev və Dobrotina avqustun birindən, Mırzə Məhəmməd Axundzadə avqustun 26-dan, Şine ilə 20-dən və Mırzəzadə avqustun 15-dən təyin olunurlar.

10 – 27 ağustos 1918. Vasili Vasiliyeviç Kondratyev Maarif Nəzarətində daftər-xanasında kərgüzar müavini təyin olunur.

1131 ağustos 1918. Məktəblərin milliləşməsindən naşı Qazax ali-ibtidai məktəbinin naziri İvan Xunzadə vəzifəsindən ixrac olunur.

12 – 4 eylül 1918. Gəncə ali-ibtidai məktəbinin müəllimi Cavad bay Cuvarlınski Gəncə uyezdi xalq məktəblərinin naziri təyin olunur.

13 – 4 eylül 1918. Maarif Vəzərəti daftər-xanasının müəvini-kərgüzarı Firdun bay Müxtəlif Nuxu zükür [oğlanlar] yazılıcığında Mırzə Məhəmməd Axundzadə vəzifəsindən birinci kərgüzar və ikinci qüyudat [qeydiyyat] məməru təyin olunurlar.

14 – 4 eylül 1918. Bayram Niyyazi [oğlu] Kicikhanov Zaqatal ali-ibtidai məktəbinin nazır təyin olunur.

15 – 4 eylül 1918. Salahlı 2 şöbəli ərazi məktəbinin naziri Əhməd ağa Abdulla ağa oğlu Mustafayev Qazax ali-ibtidai məktəbinin nazır təyin olunur.

Düşənbə, 30 zilhiccə sənə 1336.  
7 təşrini-əvvəl sənə 1918.

Gündəlik siyasi, içtimai, ədəbi, iqtisadi türk qəzetəsidir

Məhəlli-idarə:  
Bakı, Kolyubakinskaya küçədə  
"Azərbaycan" idarəsi.

Telefon nömrə: 6-91.

Tək nüsxəsi 50 qəpik.

Türk və islamlığa müfid məqalələrə  
səhifələrimiz açıqdır.

Dərc olunmayan övraq iadə edilməz.

Dərc edilən məqalətin mükafatını  
idarə təyin edir.

Abuna şərəti:  
Yanvarın birinədək Bakı üçün 35,  
başqa şəhərlər 42 rublədir.  
Bir aylığı Bakıda 12,  
başqa şəhərlərde 19 rublədir.

Elan fiati: satır 2 rubla.  
Kərratla gedən elanlar üçün  
güzəst edilir.

16 – 10 eylül 1918. Gəncə darülmülliimin [pedagoji semi-narıyasi] bağlandıqına görə, onun vəkili-xəriç İşxanova qul-lüğündən ixrac olunur.

17 – 10 eylül 1918. Aşağıda yazılın zəvat [şəxslər] Gəncə darülmülliiminin milliləşməsinə binaan eylülün 15-dən vəzifələrindən ixrac olunurlar:

1) Rus ilahi müəllimi keşif Qolubov; 2) Erməni ilahi müəllimi Qorqans; 3) Müüllimlər: Vyaxirev, Semyonov və Belova. Əli işi müüllimi Kostin, Pankeviç. Erməni dili müüllimi Korkotyan və darülmülliimin xüsusi naziri Andreyev.

18 – 10 eylül 1918. Gəncə Mixaylov sənət məktəbinin milliləşməsi münasibəti ilə aşağıda yazılın zəvat eylülün 15-dən vəzifələrindən ixrac olunurlar:

1) Rus dərsi-ilahi [dini etiqad dərsi] müüllimi keşif Abesadze; 2) Erməni dərsi-ilahi müüllimi Tumanians; 3) Müüllim Moskorenko; 4) Sanet məktəbinin canbindəki [nazidində] ibtidai məktəbinin müüllimləri: Popov-Pereleyakov, Muravyov və Astvosaturow; 5) Texnik Markovsk; 6) Yaziçi-hesabdər Voqod; 7) Əmək naziri [müfəttiş] Zelenin.

19 – 11 eylül. Nuxu ali-ibtidai məktəbinin müüllimi Məhəmməd Əli Xələfzadə eylülün 30-dan vəzifəsində təsdiq olunur.

20 – 12 eylül. Vəzərət dəftər-xanasının kərgüzarı Firidun Muxtarov eylülün 14-dən 7 gün məzuniyyətinə buraxılır.

Maarif naziri: N.Yusifbəyov.

Şu xanadə təhəriyat icra edildiyi zaman, ikinci bir məhəddən da, baxıus "Qafqaz və Mərkəz" körpüsündə həmçinin qızılı fanalar ilə güzli müxəabar bulunması keşf edilir. Bu xüsusda da ciddi tədarib-lazım ittixət edilmişdir [izəm



## «AZƏRBAYCAN» qəzeti 1918-ci il 7 oktyabr (Bazar ertəsi günü) tarixli VIII nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

### Məlumat Nəzarətindən

5 oktyabr 1918.

Bu gündən etibarən Azərbaycan Hökuməti qərardadıla Azərbaycan dairəsində işlənən paraların (Nikolay, Kerenski, Bakı və Zaqafqaziya banaları) ümumən müsəvi [bərabər] fiat olaraq təqiblərə buna müğayir [zidd] hərəkatlara bulunanlar hökumət tərəfindən təcziyə [cəzalandırılacaq] və təqib ediləcəkdir.

### Yeni məcməus

Bir idarəmizə Bakıda yeni nəşrə başlayan "Şeybur" məcməusinin birinci sayı geldi. Aləmi-mətbuatı qədəm-nihad olan [qədəm basan] su məcməus türkçə bəzəhəkə məcməus olub, müxtalif məqalələri həvədir [ehtiva edir].

Şu yeni nəşriyə müvəffəqiyət dilarəz.

### Klubun açılması

Cümə günü 7 oktyabrın 5-də Bakı klubu ...ya məxsus olan binasında klubun rəsmi-güsədi [açılış mərasimi] vəqəf oldu. Bu bina "voldaşlar" tərəfindən xaraba bir hala gətirilmişdir. Dəyənə təzədən təmir olunmuşdur.

Bu axşam rəsmi-güsəd münasibitlə dəvət olunmuş Türk Hərbiyyə Məsisi tərəfindən çalınan üç dəfə türk mahnısı ayaq üzənə orlaq camaat tərəfindən dinlənilidir. Sonra saat 12-dək məsisi Avropanı mahnları çalıdır. Yerli türk sazdanları daxili orada bulunurdu.

Məsisi heyəti Bakı Ordusunu komandanı Mürsəl Paşa tərəfindən pulsuz verilmişdir. Gecə saat ondan sonra dişərdə qalmış əmrinin komandanı tərəfindən elan olmadığını baxmayaqaraq çıxılıma camataq toplaşmışdır. Burada Bakıya galınış gürçü nümayandaları qađınlara və hərbi zavat [şəxslər] hazır idi.

Hazırın [iştirak edənlərin] üzlərində təbəssüm və behcət [sevinc] peydə idi. Həpsi bundan sonra əsərdən xilas olub, şəyə sabiq hayat ilə yaşayacaqlarına sevinirlər.

Klub - ziylə işçilərinin gündüz çəkdiyi zəhmət və məşəqqətlərən sonra bir neçə saat istirahət keçirək mödəni bir məhdədir [yerdür]. Bundan naşı bu müəssisənin xaraba halindən yənə keçmiş vəziyyətinə salan mütaşəbbislər iżbar-taşəkkür etməliyiz.

Burada təsəssüf ediləcək şey varsa, o da yemek və məşrubatın [içkilərin] bəhətliyəndədir. Adı klub yeməyin qiyməti 20-25 manatdır. Buradakı bufetçi mənzəl kirayesi verməyib, hər hesabdan qulluqçulara 25 faiz verdiyi haldan, yərən givranı məhdəndən ona ətə 20-25 manat almış xeyli taəccübür.

Klub müəssisələrinin [təsisiçilərinin] diqqatını buraya cəlb edir. Klub camaatı rahatlığı üçün olub, neçə nəfərin ciblərini doldurmaq üçün açılmamışdır.

### Türk Ocağı cəmiyyəti

Türk millətinə əlaqəli-maişət və irfanca yüksəltmək və Osmanlı türkləri ilə Azərbaycan türklərini bir-birinə qatışdırmaq üçün Bakıda bir Türk Ocağı cəmiyyəti açmaq məsləsi məhdəli [yerdür] tərəfindən təsdiq edən bəri təhti-qərara alınmış idi.

Cəmiyyətin qatışığı möqsədi siyaset ilə uğraşmaq olmadığında və nizamnaməsi dəki 12 martda 1328 tarixində İstanbulda qurulmuş bir cəmiyyətin nizamnaməsi ilə eynən müvafiq olduğunu, su cəmiyyəti Baş Komandanlıq tərəfindən icazə verilmişdir.

\*\*\*

- Şəhər idarəsinin ərzəq səbəsi bəs səbəye un, buğda, kartof və qeyri arzaq vermek istəyinə zavat [şəxslərdən] və müəssisələrdən xahiş edir ki, bu barədə ərizə yazıl səbənin yurist kon-suluna şəraitini məlum etməlidir. (Sabiq "Natsional" məhnə-xanası, mənzəl nömrə 7.)

\*\*\*

- Şəhər idarəsi qulluqçuların məzuniyyəti barəsində qət etmişdir ki, ağır xəstələrdən savayı kimsəyə məzuniyyət verməliyən.

### LƏNKƏRANDAN GƏLƏN PARAXOD

Lənkərəndən beş yüzəndən ziyadə çocuk, qadın və bir neçə nəfər kişi ilə "Anı" paraxodu Bakıya gəlmədir. Bunlar həpsi avqustun 10-dak ərzəq üçün getmiş Bakı ahalisidir. Gəldiklər 7 günün 5-ni Nargin adasında dayanmağa məcbur olmuşlar. Miniklər qayat azılmış və ruhən inciməs bir surətdə kənara çıxmışlar.

Lənkərəndən çıxdıqla onlara bir çox un və qeyri arzaq vermişlər. Unun həpsini Nargin adası yanında həcəz [müsədər] etmişlər, kiçiklər gətirdikləri arzağı hökumət memurları belə ala bilməyəcəklərini onlara dedikdə, miniklər pak məsrur [şad] olmuşlar.

Gələnlərin rəvayətinə görə, Nargin adasının dalında Astraxan'dan gəlmiş dörə paraxod və bir böyük barja durmusdur. Bunlarda əksərən Bakı ahalisi, xüsusən fəhlərlər vərdir. Bunlar Bakının süqutunu eşidib, rəvayət qayıtmaq istayırlar.

Astraxan'dan gələnlərin rəvayətinə görə, oradakı bolşeviklər bu miniklərin həpsini soyub, bir girvankə belə və cörək verməmişlər. Nargin adası yanında dayanan paraxoldarda acıdan gündə neçə adam ölüb, meyitlər dənizə tullanılır. Bu paraxoldardakaların adədi beş minə qaribdir [yaxındır].

### SƏLAMƏTİ-ÜMUMİYYƏMİZ [İCTİMAİ TƏHLÜKƏSİZLİYİMİZ] TƏMİN EDİLƏCƏK!

Dava günü - dava; süh günü - süh, demisər.

Bakının süqutu zamanı, hökumət memurları öz vəzaihini [vəzifələrini] dərədə etmədikləri [öhdələrinə görtürmədikləri] gün-lərənən şəhərin ixtiləlindən, əhalinin həyacanından istifadə edib də bir çox başpozuq əşqiya [quldurlar] və əşərənin [yaramazların] cinayət və əfəlli-şəni [ələ] [alçaq hərəkətləri] övcü-balaya [zirvəyə] çıxmışdır.

### BAKIYANIN 7 TARİXİ

səh. 99. "7 tarşını-əvvəl sənə 1918": bu nömrənin nəşr tarixi qızılıdən sahənə "8 tarşını-əvvəl sənə 1918" kimi getmişdir.

**Bakı şəhəri və ətrafi əhalisinə**

səh. 99. "2/10/34". Burada il, rumi tarixlə göstərilmişdir (1334-cü il). Miladi tarixlə 7 oktyabr 1918-ci ilə uyğundur.

**Elanı-rəsmi**

səh. 100. "7 tarşını-əvvəl 34": Burada il, rumi tarixlə göstərilmişdir (1334-cü il). Miladi tarixlə 7 oktyabr 1918-ci ilə uyğundur.

**Hökumət əmrləri:**

səh. 101. Bu əmrlərdəki çıxsaylı "nazir" sözü "müftüf" və "nəzərçi" kimi başa düşülməlidir. Eyni əmrlərin rusdilli versiyalarında "nazir" sözü "əvəzinə" "inspektor" və "smotritel" sözü işlədilmişdir.

Evləri talan və bigünə əhalini cabrən həbs edib para tələb etmək ittiifaqları adı bir həvadis rəngini almış idi. Şu xırış [oğru] və canlıların əfəli-şəni get-gedə öylə bir zorlu qədəmlər ilə intişar tapıldı [yayıllı] ki, insan doğrudan da Bakıda bir daha salamat-ümməmin iadəsinə [qayttımasına] ümidişsizliyi bayan edirdi. Baş Komandanlıq tərəfindən südər etmiş [verilən] amnamə müfənidinə [əmərnəmədə ifadə edildiyi kimi], gecələr saat 8-dən sonra dişərdə çıxməq yasaq edildiyi əvvəl xırışlıqlarla, tələngiliq və dəfə intiha [son] verilən kimi göründü. Əyriyə bu minval cinayətlərdən mayus olub da, bəxşlarda firqələr təşkil edər polis və yaxud əsgərlər libaslarını taxaraq evlər giriib, oradan erməniləri həbs etməyə başlamışlar. Filan və ya filan adamlı polis müftüfli teləb edir deyə, onları odasından dişərdə çıxıb paralarını və sərəsəsini qarat etmək kimi cinayətlərə təsdiq etmiş idilər [başlamışlardır].

Birəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bu keçən gün iki naşar sanatkar ermənilər Çörninqoroddan telefonla Müftüfətən hərəkatlarına xəber verirler ki, dün 4 nəfər əsgər və polis əlbəsələr taxım xərəfər Nobel zavodu həyati galib 8 nəfər erməniləri məhbusən [həbs edərək] aparmışlar. Bunları apardıqları zaman "Sizi Baş Komandanlıq tələb edir" demişlər. Mədənən dairəsindən bunları kanara çıxarıncı, qarat etmişlər. Bərəkət vəsi ki, əsgərlər qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri həyliyəndən məbərəzərliyi girişdi. Xüsusi elanları ilə hər dəfə böylə əsgərələrə telefonla ifadə etmişlər.

Bərəkət vəsi ki, Müftüfətən hərəkatlarının təsviri özüne yaxıñ [varaşan] acəl ilə [tezliklə] qəzəbəcək [sən] [ifadələrinə] göstərdi ki, bəki kimi əşqiyənin təsviri hə